

UOT 821.512.161

Günel Xıdırlı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filmanpiriyev@mail.ru

## AXISQA AŞIQ ƏDƏBİYYATINDA ERMƏNİ MÖVZUSU

**Açar sözlər:** *türk, sürgün, vətən, aşıq, erməni.*

**Key words:** *turkish, exile, homeland, ashug, armenian.*

**Ключевые слова:** *турок, изгнание, родина, ашуг, армянин.*

Axisqanın coğrafi mövqeyi və tarixi Axisqa türklərinin ermənilərlə qarşı-qarşıya gəlməsinə səbəb olmuş, yer-yurdularını onlardan alan, onlara doğma vətənində aqalıq etməyə çalışan ermənilər Axisqa aşıqlarının tənqid hədəfinə çevrilmişdir.

1828-ci ildə Axisqa paşalığının süqut etməsi bu ərazinin tarixi-ictimai şəraitini tamamilə dəyişir. Bu ərazidə Axalsıx (Axisqa) və Axılkələk uyezd-ləri təşkil olunur. Axisqa türkləri Osmanlı ərazisində köçürülr, boş qalan əraziyə isə Osmanlıdan gələn ermənilər yerləşdirilir [4, s.16]. Beləliklə, ərazinin etnik-milli səciyyəsi dəyişdirilməyə çalışılır.

A.Hacılı yazır: “50 minlik Axisqa şəhərinin əhalisi işğaldan sonra 10-13 minə düşür...” [4, s.16]. Bu da ərazinin yerli əhalisinin buradan köçməyə məcbur olması ilə bağlıdır. Görünür, əraziyə köçürürlən ermənilərin hesabına əhali sayı kifayət qədər artırıla bilməmiş, əvvəlki səviyyəyə çatmamışdır.

Axisqa türklərinin köçü və sürgünü bu dövrlə məhdudlaşdırır. 1944-cü ildə onlar Türküstana göndərilir [4, s.21]. Axisqa türklərinin tarixində ən ağır hadisə kimi səciyyələndirilən bu faciədən sonra da 1828-ci ildəki hadisələr bir növ təkrarlanır. Axisqanın yerli əhalisinin yerinə ermənilər köçürülr. Hətta bu əraziyə köçürülcək ermənilər üçün şərait yaradılır, bir çox güzəştler edilir [4, s.23]. Bu hadisə zamanı 1828-ci ildən fərqli olaraq artıq ərazinin etnik tərkibi tam dəyişir, burada Axisqa türkləri, demək olar ki, qalmır.

Axisqa türklərinin köçürülməsi işində ermənilərin yaxından iştirak etdiyini də görürük: “1937-ci ildə Ömər Faiqin qətlinə fərman vermiş erməni Kobulov 1944-cü ilin oktyabrında Beriyaya beləbir müraciət göndərir ki, Özbəkistan nəzərdə tutulan 30.000 əvəzinə 50.000 nəfər qəbul etməyə hazırlıdır” [4, s.24]. Bu həm ermənilərin məkrli xasiyyəti, həm də bu əraziyə yiylənmək istəyi ilə izah oluna bilər.

Axısqa aşiq yaradıcılığı və ümumiyyətlə folkloru onların yaşadığı faciələri özündə eks etdirən əsas qaynaqdır: “Axısqa türklərinin çağdaş folklor və ədəbiyyat nümunələri türk dünyasının faciəli günlərinin yadigarıdır, türk ruhunun əbədiliyinə böyük abidədir” [5, s.6]. Bu cəhətdən Axısqa türklərinin tərixinin öyrənilməsi üçün əsas mənbə də məhz Axısqa xalq ədəbiyyatıdır.

Axısqa türkləri vətənlərindənnə qədər uzaqlaşsalar da, hansı ərazilərə köç və sürgün edilsələr də, doğma vətənlərini şifahi xalq yaradıcılığında yaşatmağa davam etmişlər: “Sürgündən sonra Orta Asiya, Qafqaz və Rusiyanın müxtəlif bölgələrindəməskunlaşmış Axısqa türklərinin milli ruhunu, birliyini qoruyan, onları vətənə bağlayan əsas amil məhz xalq sənəti, folklordur” [5, s.6].

Axısqa aşiq ədəbiyyatı yalnız vətən həsrətini, vətənin ağrı acılarını deyil, onun başına gələn fəlakətlərə səbəb olanları da unutmamışdır. Xalqın başına gələn faciələrin günahkarları və onların insanlıqdan uzaq hərəkətləri burada əbədiləşdirilmişdir.

Başqa xalqlara qarşı dözümsüzlük nümayiş etdirən ermənilərin əmələleri Xəstə Hasanın “Dirqinada” şeirində öz eksini tapmışdır. A.Hacılı bu şeirin yazılıma səbəbini Xəstə Hasanın “vaxtilə qaçqın və səfil erməniləri Axıl-kələkdəki Dirqına kəndindəürək genişliyi iləqarşılmış, onlara yer vermiş, əvəzində şairin otlağına yiyeələnmiş təzə qonşuların həyasız nankorluğuya üzləşmiş” [3, s.9] olması ilə izah edir:

*Erməniyə yol açıldı,  
Yuva saldı Dirqinada  
Yerli getdi, yersiz qaldı,  
Əcəb haldı Dirqinada. [3, s.9]*

Axısqanın işgalindən və ruslara tabe olmasından sonra bir çox Axısqa türkü Osmanlı dövlətinin ərazisinə köcmüş, bununla da ərazidə ermənilər möhkəmlənməyə başlamışdır.

*Adına deyillər Tigrən,  
Üzündəkiətdən igrən,  
Əlindəkidəmir dirgən  
Çalhaçaldı Dirqinada. [3, s.9-10]*

Burada Xəstə Hasan ermənilərin zahiri görünüşü ilə xarakteri və zalim əməlləri arasında əlaqə görür.

*Çayırları düz gördülər,  
Özlərini yüz gördülər,  
Xəstəni yalnız gördülər,  
QalmaqaldıDirqınada,  
Yersiz gəldi, yerli qaç. [3, s.10].*

Qeyd etdiyimiz kimi, Axısqada hakimiyyətin dəyişməsi yerli əhali olan Axısqada türklərinin köçməsi və ruslara arxalanan ermənilərin sayının artmasına səbəb olmuşdur. Bu da Xəstə Hasanın “Yersiz gəldi, yerli qaç” misrasında çox qısa, lakinik və dəqiq şəkildə öz ifadəsini tapmışdır.

A. Ağbabə da Xəstə Hasanın bu şeirindən danışır və onun yazılmasına səbəb olan hadisəni daha geniş təsvir edir:

“Dirqınaya Türkiyədən ermənilərin köçürülməsini Xəstə Hasan sakit qarşılıyır. Lakin aşıq bir gün görür ki, təzə qonşular onun ot sahəsini biçib otunu aparırlar. Aşıq ermənilərdən otu niyə biçdiklərini soruşduqda onlar aşağı hədələyib “sənə nə?” cavabını verirlər. Xəstə Hasan üzdəniraq qonşularının, xüsusilə Tiqrənədli erməninin hərəkətlərindən bərk qəzəblənir və bu əhvalatdan sonra qonşu Lebis kəndinə köçür” [1, s.77]. Deməli, aşığın “Yersiz gəldi, yerli qaç” misrası yalnız buradakı ümumi ictimai vəziyyəti deyil, onun öz taleyini də ifadə edir. Hər zaman yaxşılığa yamanlıq edən ermənilər burada da öz əməllərindən qalmamışlar.

Axsıqa aşıq mühitinin görkəmli nümayəndələrindən Molla Məhəmməd Axısqanın ruslar tərəfindən işğalından sonra bu ərazidə aqalıq etməyə çalışan, buranı öz ərazisi hesab etməyə başlayan ermənilərin şərəfsiz hərəkətlərini, qəddarlığını “Camican” adlı şeirində ifşa edir:

*Xerolilar Osmaniya qaçarlar,  
Ermanılar sədirlərə keçərlər,  
Cami havlisində şərab içarlar  
Nəgündən günlərə qaldın, camican. [3, s.9]*

Rusların Osmanlı dövlətinə qalib gəlməsi nəticəsində Axısqada işgal olunmuş, ruslara arxalanan ermənilər burada vəzifə sahibi olmuşlar. Hər dövrdə olduğu kimi XIX əsrədə də heç bir dinə hörmət bəsləməyən ermənilərin məsciddə şərab içməsi Molla Məhəmmədə ən çox təsir edən hadisələrdən olmuşdur. Özünü məzlam göstərməyə çalışıb, əlinə fürsət düşdükdə digər xalqlara zülm edən ermənilərin oxşar hərəkətlərini bu gün də görürük. İşğaldan azad edilmiş torpaqlarımızdakı məscidlərin vəziyyəti buna əyani sübutdur.

*Ermanilər gəlür bunda tururlar,  
İstikani bir-birinə vururlar,  
Əzənin yerinə zəngi vururlar,  
Oxunma zəzənlər, qaldın, camican. [3, s.9]*

İşgaldan sonra Axısqə torpağında əzanların susdurulmağa çalışmasını Molla Məhəmməd ürək ağrısı ilə qeyd edir.

*Ermanilər kəndi dinin taparlar,  
İstikani bir-birindən qaparlar,  
Mehrabin yerinə bir xaç tikarlar.  
Nəgündən günlərə qaldın, camican.*

*Mərəqimdən bənim başım ağarur,  
Bozulur mehrabin, cami tağılur,  
Keşişgəlib bico-bico bağırur,  
Nəgündən günlərə qaldın, camican. [4, s.20-21]*

Bu bənddə isə xristian ermənilərin müsəlmanların ibadət yerini öz dinlərinə uyğunlaşdırmağa çalışması qeyd olunur. Qeyd etmək lazımdır ki, ermənilər bu saxtakarlığı yalnız ibadət yerlərinə deyil, bir çox tarixi abidəyə də tətbiq etməyə çalışmışlar.

*Səfili bekar durub gəzməsin,  
Ermənilər camiləri bozmasın,  
Allah sənin işin hillə bəzəsin,  
Xeyir olsun sənin işin, camican [4, s.21].*

Burada isə Molla Məhəmməd Səfili ermənilərin bu əməllərinə qarşı sakit dayanmamağı, mübarizə aparmağı tövsiyə edir.

İkram Çınar bu şeiri “bir məscid haqqında üçün ən gözəl şeirlərdən biri” adlandırır: “Ancaq bir məscid üçün yazılmış ən gözəl şeirlərdən biri Axısqanın işgalindən sonra yaşanan erməni terroru haqqında, Səfili tərəfindən yazılıan “Camican” adlı şeirdir” [2, s.315].

Aşıq Səfili yaradıcılığından bəhs edən G.Şəhriyar yazır: Ümumiyyətlə ictimai mövzulara toxunan aşığın bütün yaradıcılığı boyu müharibə, erməni terroru, repressiya mövzusu izlənilir” [6, s.33]. Deməli, “Camican” aşığın bu mövzudakı yeganə şeiri deyil və bu şeir onun yaradıcılığının əsas mövzularından birinə həsr olunmuşdur.

Erməniləri tənqid hədəfinə çevirən aşıqlardan biri də Aşıq Şenlik olmuşdur. Bu cəhətdən onun aşağıdakı şeiri maraqlıdır:

*Mazarratdan fitnə, Nəmruddan asi,  
Çingənədən azma, poşabozması,  
Fikrində varüqba, qadiyiğvası,  
Din, islam düşməni xəyanət, molla [1, s.101].*

Burada birbaşa erməni adı çəkilmir, lakin “çingənədən azma”, “din, islam düşməni” kimi ifadələr, yaxud tənqid olunanın fitnəkarlığının, üsyankarlığının vurğulanması şeirin məhz ermənilərdən bəhs etdiyinə işaret edir. A.Ağbaba da şeirdə məhz “Moskvanın əlində oyuncaga çevrilən ermənilərin satqın və xəbis psixologiyasının” əks olunması fikrindədir [1, s.101].

Bu aşiq mühitində erməni zülmkarlığının ifşasına Çorlu Məhəmmədin (XXəsr) yaradıcılığında da təsadüf edirik. Bu cəhətdən onun “Talanmış” (1915) divanisi qeyd olunmalıdır [1, s.119]. Şeirdəki bir misra A.Ağbabanın diqqətini xüssususilə cəlb etmişdir: “Ermənidə bizlərdən bacalanmış” ifadəsi ilə Çorlu Məhəmməd düşmən qüvvələri düzgün qiymətləndirmədiyimizə, onu olduğundan zəif sandığımıza işaret etmişdir [1, s.120]. Bu fakt, həqiqətən də, türk tarixinə dair materiallarla təsdiqlənir. Vaxtilə türklərə tabe olan ermənilər əllərinə fürsət düşdükdə onlara ən ağır qəddarlığı göstərmişlər.

Erməni mövzusu yalnız müəllifi məlum olan aşiq şeirlərində deyil, həmçinin anonim xalq ədəbiyyatında da müşahidə olunur. Məsələn, “Ərdahan qırğını” ilə bağlı olan və “ağıt” da adlanan bir xalq şeirində aşağıdakı misraları görürük:

*Cami, məscid doldu şivən,  
Qırkı xalqı Akop, İvan.  
Onda quruldu bir divan,  
Hani zənginlər, Ərdahan?  
Müsafir sevən Ərdahan [1, s.120-121].*

Şeirdən görünür ki, burada qırğınlardan səbəbi məhz ermənilər və ruslardır. Şeirdə “Akop” və “İvan” adları bu iki xalqın ən çox istifadə etdiyi şəxs adlarındır və onların ümumi obrazını yaratmaq üçün istifadə olunmuşdur.

Əslən Qarsdan olan Aşıq Qəhrəman isə ermənilərin 1918-ci ildə qırğınlardan danışmışdır: “insanların necə dəhşətli əzablara məruz qaldıqlarını, amansız yağının qadına, körpəyə rəhm etmədən hamını məsciddə, mərəkdə diri-diri yandırıqlarını gözyaşları içində qələmə alırdı” [1, s.117-118].

Aşıq Nəsib də ermənilərin cinayətlərini tənqid etmiş, xüssusən Ağbabə-Şörəyeldə, Axıskə, Əsmincə, Axirkələk, Qocabəydə baş verən hadisələrdən danışmışdır [1, s.130]. Onun bu mövzudakı “Erməni” divanisi ermənilərin xislətindəki fitnəkarlığını əks etdirir:

*Yaranandan şeytan oldun,  
Yalandı, sözün, erməni.  
Elləri dərbədər saldın,  
Tökülsün gözün erməni.*

*Qarışdırıcı insanları,  
Oğulun, qızın, erməni.  
Zülüm etsin haqqın özü,  
Qalmاسın tozun, erməni [1, s. 215].*

Deməli, Aşıq Nəsib ermənilərin yalançılığını, qəddarlığını, insanlar arasında nifaq salmağını onların anadangəlmə xüsusiyyəti hesab edir.

Onun “Qaçaq Usuf” dastanı da bu cəhətdən seçilir. A. Ağbabanın da yazdığı kimi, “Qaçaq Usuf ictimai zülmə, ədalətsizliyə qarşı mübarizəni yalnız Ağbabada deyil, Qarsda, Borçalıda, Dağıstanda və digər yerlərdə aparır” [1, s. 213]. Burada da ermənilərin namərdiliyi, satqınlığı öz əksini tapmış və onların milli psixologiyasının əlamətləri kimi təqdim olunmuşdur [1, s. 214]. Dastanda Usufun Kinkoradedyi sözlər bunu dəqiqlik ifadə edir:

*Çaqqalsan get hinəxəlvəti giriş,  
Aslan ormanından gec deyil sürüş,  
Kişilik kökündə varmı, başa düş,  
Gəl vermə başını bəda, erməni. [1, s. 214].*

Burada türklər aslana, ermənilər isə caqqala bənzədir. Onların kişilikdən uzaq olması, vəziyyət özləri üçün yaxşı olmadıqda meydandan qaçması vurgulanır.

Aşıq İsgəndər Ağbabalının yaradıcılığında da erməni zorakılığından bəhs edən şeirlər vardır [1, s. 136].

Nümunələr göstərir ki, Axısqə aşıq mühitində ermənilərin əleyhinə yazılmış şeirlər, dastanlar vardır. Bunlarda ermənilərin hiyləbazlıq, zülmkarlıq, yalançılıq kimi sifətləri təqnid olunur. Onların fürsətdən istifadə etməsi, ruslara gəldikləri ərazinin yerli əhalisinə zülm etməsi kəskin boyalarla ifşa olunur.

### İstifadə olunmuş ədəbiyyat

1. Ağbaba, A. Ağbaba-Çıldırışqmühiti. – Bakı: Elm və təhsil, – 2012, – 310 s.
2. Çınar, İ. Posoflu Aşık Zülalı ile Kobliyanlı Aşık Sefilî'nin şiirlerinde vurguladığı değerlerin eğitim politikası açısından incelenmesi, Sürgünün 75. Yılında Ahıska Türkler Uluslararası Sempozyum Bildirileri İstanbul (16-17) Kasım 2019 Hasret Kokan Yurdumuz. İstanbul: Efe Akademi Yayınevi, 2020, s.305-317.

3. Hacılı, A. Ahıska türkləri: inanc dünyası. Bakı: Mütərcim, – 2014, – 108 səh.
4. Hacılı, A. Ahıska türklərinin sürgün folkloru. Bakı: Mütərcim, – 2014, – 100 səh.
5. Hacılı, A. Axışqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, – 2014, – 84 s.
6. Şehriyar, G. Ahıskalı Aşık Sefili: Hayatıve sanatı // Uluslararası Ahıskalı Türkleri Sempozyumu 11-13 Mayıs 2017 Erzincan Bildiriler Cilt 2. Erzincan: Erzincan Üniversitesi, – 2017, – s. 31-35.

**Gunel Khidirli**

### **Summary**

### **Armenian theme in Akhiska ashug literature**

Since 1928, after occupation of Ahiska by Russians many Armenians settled in this area and tried to dominate the local Akhiska Turks. These events affected the Meskhetian Turks. Representatives of the Meskhetianashug environment criticized these actions of the Armenians in their works. In this regard, one of the most prominent representatives of the environment and one of the master ashugs, Khasta Hasan's "Dirginda", Ashik Shenli's "Molla", Molla Mohammad Safili's "Camican", Shorlu Mohammad's "Talayan", AshigNasib's "Armenian" and other poems can be mentioned. In these poems, the Armenians' conquest of the lands of the Akhiska Turks, insulting actions against mosques, lying and betrayal, cruelty against the Turks with simple and clear expressions, sharply reflected and criticized.

**Гюнел Хыдырлы**

### **Резюме**

### **Армянская тема в ашугской литературе асхетинцев**

С 1828 года, после оккупации Ахысги русскими, многие армяне поселились в этом районе и пытались подчинить себе местных асхетинских турок. Эти события коснулись асхетинских турок, и представители асхетинской ашугской среды в своих произведениях подвергли критике эти действия армян. В этой связи можно упомянуть стихотворения одного из виднейших представителей асхетинских турок и мастеров-ашугов, «Дыргынада» Хаста Хасана, «Молла» Ашуга Шенли, «Джамиджан» Моллы Мухаммеда Сафили, «Таланмыш» Чорлу Мухаммеда, «Армянин» Ашуга Насиба и другие. В этих стихотворениях простыми и точными выражениями передаются, резко отражаются и критируются захват армянами земель асхетинских турок, их оскорбительные действия против мечетей, их ложь и предательство, их жестокость по отношению к туркам.

*Rəyçi: f.e.d., prof. M.Allahmanlı  
Redaksiyaya daxil olma: 12.08.2021  
Təkrar işlənməyə göndərilmə: 28.07.2021  
Çapa qəbul olunma: 02.09.2021*